



■ Aslan Aşiq

ALLAH - HƏQİQİ DOST

İnsan Allahı qoyub başqasını axtarmaz,
Əl açıb kimsəyə imdad diləməz, yalvarmaz.
Döymə dostun qapısını, başqa qapı göstərəcək,
Fəqət Allah səni heç vaxt əli boş qaytarmaz.

Öyünürdüm necə də var nə qədər dost-tanışım,
Düşünürdüm dara düşsəm mən olardan yapışım.
Dildə qardaş dedilər, qəlb ilə doğrultmadılar,
Hansı dostdan danışım, hansı tanışdan danışım?

Şükür Allah Sənə, heç vaxt bir ümid qırmamısan,
Fəqirin, kimsəsizin qəlbini sındırmamısan.
Məhv olub getmiş idi kulli-bəşər aclıqdan,
Yaxşı ki, ruzini insanlara tapşırmamısan.

Demə ey dost, sənə sadıqlıyım and içdim,
Nə bu dostluq sınağın sən, nə də ki, mən keçdim.
Çünki dərk etmədik dost sözünün mənasın,
Əhdi dandın, mən isə ünvanı yanlış seçdim.

Yazdı Aslan şeirin haqq itirən dostlar üçün,
Dosta dar gündə bəhanə gətirən dostlar üçün.
Kimsə dost istəsə Allah buyurub Mən yetərəm,
Olsun ibrət bu söz ibrət götürən dostlar üçün.

NAMAZ

Namaz ən üstün əməl, axirət azuqəsidir,
Uca Rəbbin yer üzündə açılan süfrəsidir.
Rəsulallahın o son töhfəsi, son xütbəsidir,
Dedi möhkəm qoruyun, çünki əmanətdir namaz.

Əgər azan səsini duysan, uzaq olsa belə,
İşini təxirə sal, Allah ilə söhbət elə.
Onu vaxtında çalış qıl, savabın vermə yelə,
Axı Allahla olan əhdə sədaqətdir namaz.

Sən elə qıl ki, namaz, sanki həyatın sonudur,
Xuşu halında olarkən özün insan unudur.
Qapılır Allahına, kim namazın vurğunudur,
Ona dünyədə və üqbadə şəfaətdir namaz.

Namazı verdi Xuda, eylə təkəbbürlüyü xar!
Mənəm, Allah dedi, təqvalı olan kəslərə yar.
Onu dinin sütunu, möminə nur verdi qərar,
Dedi, bayraqdır o, - islamdan əlamətdir namaz.

Namaz, Aslan, bunu bil, çarədi hər bir dərddə,
Uzun et səcdələri, şeytanı qoy dərd-sərdə.
Onun haqqındadı ilk sorğu-sual məhsərdə,
Dua et qəbul ola, təkə kifayətdir namaz.

ŞƏHİDLƏR

Can verdiniz Haqq uğruna xidmətdə şəhidlər,
Saxlar vətən hər an sizi diqqətdə şəhidlər.
Qoy ağlamasın, gözləri yollarda qalanlar!
Allah yer ayırmış sizə Cənnətdə şəhidlər.

Əsgər kimi ömür eylədiniz sınımaz, əyilməz,
Tarix yazacaq isminizi - mərd və yenilməz.
Quranda da var ayə şəhidlər qəti ölməz,
Layiqsiniz ölməzliyə əlbəttə şəhidlər.

Haqq uğruna kimlər ki, ölüm şərbətin içmiş,
Mütləqdir, o kəslər əqidə məktəbi keçmiş.
Xoş halına hər kim o mübarək yolu seçmiş,
Sözsüz ki, bu yolda durub ön xətdə şəhidlər.

Bir millət üçün şandı, şərəfətdi şəhidlik,
Allaha qovuşmaqdı, səadətdi şəhidlik.
Eşqin yoludu, Haqqı itaətdi şəhidlik,
Dönməzdi bu amalda, bu niyyətdə şəhidlər.

Uğrunda fəda olduğunuz yer, vətən oldu,
Heç baxmadınız yolda duman oldu, çən oldu.
Üç rəngli vətən bayrağı sizçün kəfən oldu,
Yoxdur sizə bənzər biri izzətdə şəhidlər.

27 avqust 2016

WWW.KASPI.AZ

SƏRBƏST
15